



Oğuz AYVAZ

Anama bənzəyən qadın

Anama bənzəyən qadın “İçərişəhər” stansiyasında düşür. Düşünmədən arxasınca gedirəm. Sanki maqnit çəkib aparır məni. Qadının addım atlığı hər yer ayaqlarına vətəndir.

Qadın tələsdiyindənmi, yoxsa ürkdüyündənmi, tez-tələsik yeriməyə başlayır. Ayaqları bir-birinə dolasır. O, anam kimi yeriyir. Ürkəkdir, bir səsə duyuq düşür, özünü itirir. Tanımadığı adamların yanında özünü sürüyə düşmüş quzu kimi hiss edir. Yəqin, anam olsaydı, indi onun arxasınca düşən kişidən də qorxardı, yolda qabağına çıxan tək-tük adamlardan da, hündür mərtəbəli binaların altında qalan şəhərdən də – hər şeydən qorxardı...

Qadın məndən qaçırm, eynən yuxularımdan qaçaq düşdüyü kimi... Mən həmən arxasındayam, addımlarımı yeyinlədirəm. Qorxuram ki, qadını itirərəm. Gözüm onda olduğu üçün harda olduğumuzu, hansı küçədə addımladığımızı bilmirəm. Neçə adama dəymışəm indiyə qədər, neçə uşağın sevinc çıçırtılarını eşitmişəm. Qulağında həyatın səsi, qarşısında anama bənzəyən qadın... Gedirəm... Bilmirəm,

bu yol məni hara aparır... Amma gedirəm. Getdikcə uşaqlaşdığını, bir küçənin tinini keçəndə boyumun balacalaşdığını hiss edirəm. Adamlar çox yekə gəlir mənə, hələ binalar da... Tünlükdə qəfil yoxa çıxan, ata-anasını adamların arasında tapa bilməyən uşaq kimi qorxu içində ətrafa göz gəzdirirəm. İndi anam bilsə, dərimə sapan təpər. Bura haradır? Mən evə necə qayıdadəm?

Qadın köhnə doqquzmərtəbəli binaya girir. Ayaqlarım yerə sanclır. Gözlərim pəncərələrdə gəzməyə başlayır. Ürəyim çırpinır, hiss edirəm ki, nəfəs almağa çətinlik çəkirəm.

Bir saat keçir. Pəncərələrə sükutun əli dəyib. Hövsələsizliyimdən siqareti siqaretə cala-yır, acgözlükə tüstünü içimə çəkirəm. Qadının pəncərədə görünməsi üçün içimdə dua oxuyuram. Və birdən ağlıma gəlir ki, mən heç doğrudurüst dua da bilmirəm. Anam qıraqdan barmağını sallayır: “Allah babaya dua elə... Denən ki, ey Allah baba...”

Hava da qaralır bu dəm. Allah baba göy üzünü qaraya boyayır. Pəncərələrdə işıqlar

yanmağa başlayır, küçədən keçən adamların sayı artır... Ümidimi üzüb getmək istəyirəm. Son dəfə pəncərələrə göz atanda anama bənzəyən qadının çöhrəsini görürəm.

Yedinci mərtəbədə qalır. Pəncərələri köhnə, nimdaşdır. Qadının əlində fincan görünür. Çay içir, ya da kofe. Küskün, incinmiş halı var. Uzaqlara tuşlanır ala gözləri. Uzun-uzun baxır, baxır... Anama bənzəyən qadın içəri keçir, pəncərəni bağlayır. Az keçmir, evin işıqları da sönür. Bir neçə saat pəncərədə görünər deyə, gözləyirəm.

Hər gün qadının qaldığı məhəlləyə gedirəm. Anama bənzəyən qadının qaldığı evin işıqları yanmır. Günlər ötüb keçir, mənsə onun pəncərədən çıxmasını böyük həvəslə, ümidi, sevinclə gözləyir, içimdən dualar oxuyuram.

Bəzən bu gözləyişlər gecə saatlarına kimi davam edir. Hər dəfə də çar-naçar arxama baxmadan qaçmağa başlayır, anamı unutmaq istəyirəm...

Yağışların şəhərimizi işgal etdiyi günlərin birində onu bir kişiylə görürəm. Anama bənzəyən qadın saçlarını kəsdirmişdi. Əllərini yağmurlu havada yellədir, kişiyyə nəsə deməyə çalışır. Anam da danışanda əl-qolunu hərəkət etdirirdi.

Kişi onun üstünə qışqırır... Tutaşırlar. Yağışın suyu onların ayaqlarının altında şapıldıyır. Qadın onu sakitləşdirməyə çalışır, kişi isə əsib-coşur. Onu vurmaq istəyən əli heykəl kimi yağışın altında donur...

Bir az keçəndən sonra kişi qadından ayrılır. Anama bənzətdiyim qadın ordaca gözləyir, başını bulayır. Yağışın altında daha da gözəl görünür. Bəlkə də, ağlayır indi. Yağış onun göz yaşlarını sığallayırlar...

İçimdə sevinc nəgmələri baş qaldırır. Yüyürüb ona çatıram. O isə mənim gəlişimi hiss etmir. Binadan içəri keçir. Mən gözləməyə başlayıram. Başımı qaldırıb yeddinci mərtəbəyə tamaşa edirəm. Saniyələr, dəqiqələr keçir. Külək güclənməyə başlayır. Bir an küləyin uğultusundan savayı bütün səslər kəsilir. Sanki dünyani pultla dondurur kimsə. Anama bənzəyən qadının eyvanda paltar sərdiyini görürəm. Qollarını çırmalayıb, başında calma yaşı paltarları zivədən asır. Hərdən gözücü aşağı baxır. Eynən anam kimi paltarları yellədir, suyunu çəkir.

Günəşli bir gün... Yenə eyni küçədəyəm. Qadının binadan çıxmığını gözləyirəm. O çıxan kimi telefonu qulağıma yaxınlaşdırıram. Guya kimləsə danışıram ki, şübhələnməsin. Bəlkə də, o artıq mənim varlığımdan xəbərdardır. Addımlarımı yeyinlədirəm. Qadın aşağı küçədən magistral yolu keçir.

Uşaq bağçasının önündə dayanır. Ordan içəri keçir. Bir uşaq qaçıraq qabağına. Qollarını açıb onu qucaqlayır.

...Gözlərimi açında onun saçının ətrini içimə çəkirəm. Mənə baxıb gülümşünür, ardınca da "Bu gün sənin ad gündündür, gedək, tort alaq" deyir...